

## Əstər

*Padixah Aḥaxweroxning wazir-wuzralarоja  
katta ziyanat berixi*

<sup>1</sup> Aḥaxwerox (Hindistandin Həbəxistan olıqə bir yüz yigirmə yəttə əlkigə həkümranlık kılɔan Aḥaxwerox) ning təhttiki künliridə xundak bir wəkə boldi: —□

<sup>2</sup> Xu künlərdə, u padixah Aḥaxwerox Xuxan kəl'əsidiki xahənə təhtidə olturojinida, □

<sup>3</sup> u səltənət sürüp üçinqi yılı barlıq əmirliri wə bəg-häkimlirioqa ziyanat bərdi; Pars wə Medianing қoxuni, xuningdək hərkəysi əlkilərning esilzadılıri wə bəglirining həmmisi uning həzurioqa hazır boldi. □ <sup>4</sup> U səltənitining baylikining xanu-xəwkiti wə həywitining katta julasını kəp künlər, yəni bir yüz səksən kün kərgəzmə կildi. □ <sup>5</sup> Bu künlər ətüp kətkəndin

---

□ **1:1 «Aḥaxwerox»** — Pars imperatori bolqan muxu «Aḥaxwerox» «Ksərksis I»ning ezi xu (miladiyədin ilgiri 486-464-yillar). Ispat barkı, «Aḥaxwerox» (pars tilida «Aḥaxwerox», grek tilida «Ksərksis» deyilidü) degən sez kixining ismi bolmastın, bəlki Pars imperatorining omumiy bir unwani idi. **«Həbəxstan»** — hazırkı Efiopiya. □ **1:2 «Xuxan»** — gahı wakıtlarda «Suza» dəp atılıdu. □ **1:3 «Medianing қoxuni»** — bəzi alımlar bu sezni «Medianing қoxun sərdarlırı» dəp qüxinidü. □ **1:4 «U ... ziyanat bərdi... ...səltənitining baylikining xanu-xəwkiti wə həywitining katta julasını... kərgəzmə կildi»** — bəzi tarixxunaslar xu katta ziyanatning məksiti Pars imperiyəsinin Jawan (Gretsiyə)gə tajawuz қılıxını pilanlax wə təyyarlıq kərük üçün idi, dəp karaydu.

keyin padixah yənə Xuxan kəl'əsidiki barlık həlkə qong-kiqik deməy, ordining qarbeqidiki höylida yəttə kün ziyapət bərdi. <sup>6</sup> U yər ak wə kək kəndir yiptin tokulqan pərdilər bilən bezəlgən bolup, bu pərdilər mərmər tax tüwrüklərgə bekitilgən kümüx һalkılarqa ak rənglik kəndir yip wə səsün yungluq xoynilar bilən esilqanidi; ak қaxtax wə ak mərmər taxlar, sədəp wə կara mərmər taxlar yatqızulqan məydan üstigə altun-kümüxtin yasaloqan diwanlar կoyulqanidi. □ <sup>7</sup> Iqimliklər altun jamlarda tutup iqilətti; jamlar bir-birigə ohximaytti; xahənə məy-xarablar padixahning səltənitigə yarixa mol idi. <sup>8</sup> Xarab iqix կaidisi boyiqə, zorlaxşka ruhsət կilinmaytti; qünki padixah ordidiki barlik oqojidarlarqa, hərkimning iqixi əz hałxi boyiqə bolsun, dəp bekitip bərgənidi.

<sup>9</sup> Hanix Waxtimu padixah Aħaxweroxning ordisida ayallar üqün ziyapət bərdi.

### *Hanix Waxtining yarlıkça қарxılık kərsitixi*

<sup>10</sup> Yəttinqi küni Aħaxwerox padixah xarabtin kəypi qaql bolqınında, aldida hizmitidə turoqan Məhūman, Bizta, Ҳarbona, Bigta, Abagta, Zetar, Karkas degən yəttə hərəm'aqisini □ <sup>11</sup> hanix Waxtining pukralar wə əmirlərning aldida

---

□ **1:6 «ak қaxtax»** — yaki «kızıl mərmər». □ **1:10 «yəttə hərəm'aqisi»** — hərəm'aqılıri ordidiki nuroqun ixlarda muhim orunda turidioqan hizmətqilər bolup, kep һallarda ular orda tokallırını baxķurux ixişa məs'ul bolatti. Ular piqiwtligən ərlər bolup, kizlarqa qekilmaytti wə pərzəntmu қalduralmaytti.

güzəllikini kərsətsun dəp, uni hanixlik tajini kiyip kelixkə qarkıroqılı əwətti; qunki u tolimu qiraylıq idi. <sup>12</sup> Lekin hərəm'aqılıri hanix Waxtioqa padixaḥning əmrini yətküzgəndə, u kelixni rət կildi; xuning bilən padixaḥ intayın oğezəplinip, uning kəhri ərlidi.

### *Waxtining hanixliktin қalduruluxi*

<sup>13</sup> Xu waktılarda padixaḥning ixliri toqruluk կանun-əhkamlarnı pixxiq bilgənlərdin məslihət sorax aditi bar idi; xunga padixaḥ wəziyətni pixxiq qüxinidioqan danixmənlərdin soridi <sup>14</sup> (u qəoqla danixmənlərdin uning yenida Karxina, Xetar, Admata, Tarxix, Mərəs, Marsena, Məmukan կatarlik yəttə Pars bilən Medi-aning əmirliri bar idi; ular daim padixaḥ bilən kərüküp turatti, padixaḥlıktə ular aldinkı katarda turatti). □ <sup>15</sup> Padixaḥ ulardin: — Hanix Waxti mənki padixaḥ Aħaxweroxning hərəm'aqilar arkılıq yətküzgən əmrim boyiqə ix կilmioqını üçün uni կaнun boyiqə կandaq bir tərəp կilix kerək? — dəp soridi.

<sup>16</sup> Məmukan padixaḥ wə əmirlərning aldida jawap berip: — Hanix Waxti aliylirining zitiqə tegipla կalmay, bəlki padixaḥımız Aħaxweroxning hərkəysi əlkiliridiki barlık əmirlər wə barlık pukralarningmu zitiqə təgdi. <sup>17</sup> Qunki hanixning xu կilqini barlık ayallarning կulikioqa yətsə, ular «Padixaḥ Aħaxwerox: «Hanixi Waxtini yenimoqa elip

---

□ **1:14 «daim padixaḥ bilən kərüküp turatti»** — ibraniy tilida «daim padixaḥning yüzini kərüp turatti».

kelinglar» dəp əmr kılsa, u kəlməptu!» dəp əz ərlirini mənsitməydiqan kılıp köyidu. <sup>18</sup> Pars wə Mediadiki məlikə-hanimlar hanixning bu ixini anglap, bugünla padixaḥning barlıq bəg-əmirlirigə xuningqoşa ohxax dəydiqan bolidu, xuning bilən mənsitməslik wə hapılık üzülməydu. □ <sup>19</sup> Padixaḥiməqə muwapik kərünsə, aliyliridin mundaq bir yarlıq qüxürülsün, xuningdək u Parslar wə Medialarning mənggü əzgərtilməydiqan қanun-bəlgilimiliri iqigə pütülgəyki, Waxti ikinqi padixaḥ Aḥaxweroxning huzuriqa kəlmigəy; uning hanixlik mərtiwisi uningdin yahxi bırsigə berilgəy. □ <sup>20</sup> Aliylirining jakarlıqan yarlıqi pütün səltənitigə yetip anglanıqan haman (uning səltənitining zemini bipayan bolsimu), ayallarning hərbəri əz erigə, məyli qong bolsun kiçik bolsun ularoqa hərmət kılıdiqan bolidu, — dedi.

<sup>21</sup> Məmukanning bu gezi padixaḥ bilən əmirlirini hux kıldı; padixaḥ uning gezi boyiqə ix kərdi. <sup>22</sup> U padixaḥning barlıq əlkilirigə, hərbər əlgigə əz yeziki bilən, hərkəysi əlmillətkə əz tili bilən hətlərni əwətip: «Hərbər ər kixi əz ailisi iqidə hojayın bolsun, xundakla əz ana tili bilən səzlisun» degən əmrni qüxürdi.

□ **1:18 «...hapılık üzülməydu»** — ibraniy tilida «....hapalik kupaya bolidu» yaki «...hapalik yetərlik bolidul». □ **1:19 «Parslar wə Medialarning mənggü əzgərtilməydiqan қanun-bəlgilimiliri iqigə pütülgəyki...»** — okurmənlərgə ayanki, Pars-Media imperiyəsining barlıq қanunları qırıloqlandın keyin kət'iy əzgərtixkə, bikar ķılıxqa bolmaydu, dəp bekitilgən.

□

## 2

*Yengi hanix tallax*

<sup>1</sup> Bu ixlar ətüp, padixaq Aħaqweroxning əzəzipi besiloqanda, u Waxtni seçinip, uning kılqinini həm uning üstidin qikirilqan yarlıkı həkkidə əsləp oylinip қaldi. □ <sup>2</sup> Xu səwəbtin padixaqhıning hizmitidə turoqan oqojidarlar uningoqa: — Aliyliri üçün sahibjamal yax kızlarnı izdəp tepip kəltürgəyla; <sup>3</sup> aliyliri padixaqlikiddiki hərkəysi əlkilərdə barlıq güzəl kızlarnı yioqip, Xuxan kəl'əsidiki hərəmsarayoqa kəltürükə əməldarlarnı təyingəyla; kızlar ordidiki kız-ayallarqa məs'ul bolqan hərəm'aqisi Həgayning қolioqa tapxuruloqay; ularoqa kerəklik upa-əngliklər təminləngəy. <sup>4</sup> Aliylirini səyündürgən kız Waxtining ornini besip hanix bolsun, dedi. Bu gəp padixaqhı hux ķildi wə u xundak ķildi.

*Əstərning ordioqa kirgüzülüxi*

<sup>5</sup> Xuxan kəl'əsidə Binyamin ķabilisidin, Kixning əwrisi, Ximəyning nəwrisi, Yairning oqlı Mordikay isimlik bir Yəhədiy bar idi <sup>6</sup> (Kix bolsa Babil padixaqı Neboqadnəsar Yəhuda padixaqı

---

□ **1:22 «əz ana tili bilən sözlisun»** — bu sözning məksiti bəlkim ər kixining əz əyidə կaysi tilning ixlilikxigə həkukü bar dəp təkitləx üçün bolsa kerək. □ **2:1 «əsləp oylinip қaldi»** — ibraniy tilida bu sözlərdin birhil puxaymanning puriki qikıldı.

Yəkoniyah bilən bir top kixilərni tutkun kılıp Yerusalemın əkətkəndə, ular bilən billə əsir kılınip ketilgənidi). ■ <sup>7</sup> Mordikay əzining taoqisining kızı Hədassahnı (yəni Əstər) beküp qong kıləqanı, qünki uning ata-anisi yok idi. Bu kız güzəl, təki-turki kelixkən idi; ata-anisi əlüp kətkən bolqəaqqa Mordikay uni əz kızı qatarida beküp qong kıləqanı. <sup>8</sup> Padixaḥning əmri wə yarlıkı jakarlanqandin keyin nuroqun kızlar Xuxan kəl'əsigə kəltürülüp Həgayning əqliqə tapxuruldi; xundak boldiki, Əstərmu ordioqa kəltürülüp ordidiki kız-ayallarqa məs'ul bolğan Həgayning əqliqə tapxuruldi. <sup>9</sup> Əstər Həgayə yaqşan bolup, u uningoşa iltipat kersətti; u tezla uningoşa upa-ənglik wə tegixlik yeməkliklərni təminlidi həm ordidin uningoşa tallanoqan yəttə kenizəknı bərdi; andin uni kenizəkliri bilən hərəmsarayning əng esil jayidin orun bərdi. <sup>10</sup> Əstər əzining milliti wə tegi-təktini həqkimgə eytmidi, qünki Mordikay uningoşa buni axkarilimaslıqni tapilioqanidi. <sup>11</sup> Mordikay Əstərning həl-əhəwalidin həwər tepix wə uningoşa կandak muamilə kılınidiqanlıqını bilix üçün, hərküni hərəmsarayning höylisi aldida aylınip yürətti. <sup>12</sup> Kızlaroqa ait rəsmiyət boyiqə, hərbir kızning ordioqa kirip padixaḥ Aḥaxwerox bilən billə bolux nəwididin awwal, on ikki ay bədinini tazilixi kerək idi, qünki kızlarning «tazilinix künliri» mundak yol bilən ada kılınatti: — altə ay murməkki meyi bilən, altə ay ətir-ənglik wə xundakla kızlarning bədinini pakizlaydioqan

baxka buyumlar bilən pərdəz ķilinixi kerək idi. **13** Kız padixaħning huzurioqa kiridiqan qaǒda mundak ķaidə bar idi: — Ordioqa kirgəndə uning nemə təlipi bolsa, xular hərəmsaraydin uningoqa berilətti. **14** Kız ahximi kirip ketip, ətisi ətiğəndə kaytip qikqanda hərəmsarayning «ikkinqi bəlüm»igə kayturulup, tokal-kenizəklərgə məs'ul boləqan padixaħning hərəm'aqisi Xaaxoqazning ķoliqa tapxurulatti; padixaħ u kizoqa amraq bolup ķelip, ismini atap qakırmioqsa, u ikkinqi ordioqa kirip padixaħ bilən billə bolmayıtti. **15** Mordikayning taqisi Abihailning kizi Əstər, yəni Mordikay əz kizi ķilip bekıwaləqan ķizning padixaħ bilən billə boluxka kirix nəwiti kəlgəndə, u kizlaroqa məs'ul boləqan padixaħning hərəm'aqisi Həgəy əzигə təyyarlap bərgən nərsilərdin baxka həqnərsini tələp kilmidi. Əstərni kərgənlərning həmmisi uni yaketurup ķalatti.

### *Əstərning hanix ķilip tiklinixi*

**16** Padixaħ Aħaxwerox səltənət sürüp yəttinqi yilining oninqi eyioqa, yəni Təbət eyioqa kəlgəndə, Əstər uning bilən billə boluxka xahənə ordioqa baxlap kirildi. □ **17** Padixaħ Əstərni baxka barlıq kizlardın yahxi kərüp ķaloqaqka, xundakla Əstər uning iltipati həm

□ **2:16 «yəttinqi yilining oninqi eyi»** — «Əstər» degən kitabta aylar əgər san boyıcqə elinəqan bolsa, ibraniy kalendaridiki wakitni kərsitudu. Əgər aylar ismi bilən elinəqan bolsa, Pars kalendaridiki wakitni kərsitudu. Uxbu ayəttiki wakit təhminən miladiyədin ilgiriki 478-yilning on ikkinqi eyioqa tooraqa kelidu.

amraqlılıqıqa erixkən bolqaqqa, padixaḥ hanix tajini uning bexiqa kiydürüp, uni Waxtining ornıqa hanix kılıp tiklidi. <sup>18</sup> Andin padixaḥ əzining barlıq əmirliri wə bəg-hakimlirıqı Əstərning izzət-hərəmti üçün katta ziyapət bərdi; u yənə hərkəysə elkilərgə baj-alwandin azad məzgil bolsun dəp elan qıqardi həmdə xahənə bayılıklırıdin sehiylik bilən in'amlarnı bərdi. □

### *Mordikayning suyikəstni pax kılıxi*

<sup>19</sup> Ikkinqi ketim kızlar xundak yioqılıqan wakitta Mordikayning orda dərwazisida olturidioqan orni bar bolqanidi □ <sup>20</sup> (Əstər Mordikayning tapilioqını boyiqə, əzining milliti wə tegi-təktini yənilə baxkılaroqa eytmioqanidi; qunki Əstər Mordikayning gepini ilgiri bakğan waktida anglioqandək anglaytti). <sup>21</sup> U künzlərdə, Mordikay orda dərwazisidiki ornida olturoqan waktida, padixaḥning Bigtan wə Tərəx degən ikki dərwaziwən hərəm'aqisi padixaḥ Aħaxweroxka qəzəplinip, uningoqa kəl selixni

---

□ **2:18 «baj-alwandin azad məzgil bolsun dəp elan qıqardi»** — yaki «dəm elix bolsun dəp elan qıqardi». Ibraniy tilida «bir «azad» jakarlidi». □ **2:19 «Ikkinqi ketim kızlar xundak yioqılıqan wakit»** — bu «yioqılıx» degənnin nemə ikənlikli hazır enik əməs. Bəzi alimlar padixaḥ Əstərni hanix dəp tikligəndin keyin, ikkinqi bir toğalni almakçı idi, dəp կարայdu. «Mordikayning orda dərwazisida olturidioqan orni bar idi» degən səzlər Mordikayning mənsəpdar bolup tikləngənlikini kərsitudu. Qunki xu künzlərdə məlum jayning əməldarları yaki aksakalları, xundakla sorakqlar ix bejirix üçün xəhər dərwazisida yaki orda dərwazisida olturnatti.

ķəstləwatqanidi. <sup>22</sup> Bu suyikəstni Mordikay sezip ķelip, uni hanix Əstərgə eytti; Əstər bu ixni Mordikayning namida padixahqşa səzləp bərdi. <sup>23</sup> Bu ix sürüxtə ķiliniwidi, rast bolup qıktı wə u ikkisi daroqa esildi. Bu wəkə padixahning kəz aldida tarih-təzkirə kitabida pütüldi.

### 3

#### *Hamanning Yəhudiylarning nəslini yokitix suyikəsti*

<sup>1</sup> Bu ixlardin keyin padixah Ahaxwerox Agagiylardin bolqan Həmmidataning oqlı Hamanning mənsipini əstürdi; padixah uning ornini əstürüp, ezi bilən billə ixləydiqan barlık əmirlərningkidin yukiri ķıldı. <sup>2</sup> Padixah uning həkkidə əmr ķiloqaqka, orda dərwazisida turoqan padixahning barlık əməldarlıri Hamanning aldida təzim ķılıp bax uratti; lekin Mordikay bolsa Həmanoqa nə təzim ķilmidi,

nə bax urmidi. □ 3 Orda dərwazisida turoqan padixahning hizmətkarliri Mordikaydin: — Sili nemixka padixahning əmrigə hilaplıq kılıdila? — dəp soraytti. 4 Xundak boldiki, ular hər küni nəsihət kılıxqan bolsimu, u kulak salmioqandan keyin, ular: — Kəni, Mordikayning қılqan bu ixioqa yol қoyulamdu-yok, bir kərəyliqu, dəp buni Əhamanoqa eytti; qunki u ularıma əzinin Yəhədiy ikənlikini eytqanidi. □ 5 Əhaman Mordikayning əzигə bax urup təzim қilmioqanlığını körüp kattıq əqəzəpləndi. 6 Lekin u «Mordikayning üstigə kol selixni kiqikkinə bir ix» dəp hesablıdı; qunki ular Mordikayning millitini uningoşa dəp қoyqanidi; xunga Əhaman Aħaqweroxning pütkül padixahlıigidiki Yəhədiylarnı, yəni Mordikayning həlkini birakla yokıtix yolini

---

**□ 3:2 «...Mordikay bolsa Əhamanoqa nə təzim kılkırdı, nə bax urmidi»** — Mordikayning təzim kılmaslığı yaki bax urmaslığının səwəbi bəlkim Təwrattiki «Kan.» 25:17-19diki hatırə tüpəylidin bolsa kerək. Əhaman Amalək idi, Amaləklər bolsa Israılning kona rəkibi idi. Əhaman əslidə Samuil pəyoqəmbər əltürgən Amaləkoloqan Agag padixahning əwlədi bolqaqka, bəlkim Yəhədiy həlkigə tehimu eq boluxi mümkün («Mis.» 17:8-16, «1Sam.» 15:17-23, «Kan.» 25:17-19ni kərüng). Məlum bir kixığa təzim kılıx Təwratka hilap ix əməs. Təwrat dəwridə Israillar eż padixahlıriqa xundak təzim kılatti yaki gahı wakıtlarda bir-birigə təzim kılatti. «Yar.» 23:7, «1Sam.» 24:8, «2Sam.» 14:4, «1Pad.» 1:16ni kərüng. U «butpərəslik» hesablanmayıttı. □ 3:4 «Mordikayning қılqan bu ixioqa yol қoyulamdu-yok, bir kərəyliqu?» — ibraniy tilida «Mordikayning ixliri turalamdu-yok, bir kərəyliqu?» deyilidu. Baxqa birhil tərjimisi: — «Kəni Mordikay gepidə ahirioğıqə qing turalamdikin, bir kərəyliqu?».

izdəp yürdi.

*Hamanning Yəhədiylarning nəslini  
ķurutuwetixni kəstlixi*

<sup>7</sup> Padixah Aħaxweroxning on ikkinqi yili birinqi ayda, yəni Nisan eyida, birsi Hamanning aldida *ķutluq* ay-künni bekitix üçün hər kün, hər ay boyiqə «pur», yəni qək taxliwidi, on ikkinqi ayoqa, yəni «Adar eyi» oqa qikti.

□ <sup>8</sup> Həman padixah Aħaxweroxka: — Padixahlıklırining hərkəysi əlkiliridiki əlmillətlər arisida qeqilip yaxawatkan bir həlk bar; ularning ķanun-bəlgilimiliri baxka həlkərninǵigə ohximaydu, ular aliylirining ķanun-bəlgilimilirigimu boysunmaydu; xunga ularning yaxixioqa yol կoyux aliyliriqa həq payda yətküzməydu. <sup>9</sup> Əgər padixahımoqa layık kərünsə, ularni yokitix toqrluluk yarlıq pütüp qüxürgəyla; mana mən əz yenimdin on ming talant kümüxnı aliylirining həzinilirigə selix üçün padixahlıkning ixlirini baxkuriadioğan

---

□ **3:7 «pur», yəni qək ... on ikkinqi ayoqa, yəni «Adar eyi» oqa qikti** — qəkning on ikkinqi ayoqa qikixi intayin ajayib ix idi. Biz xu ix toqrluluk «köxumqə səz»imizdə azrak tohtilimiz.

hadimlarning kolioqa tapxurimən, dedi.□

**10** Xuning bilən padixah əzinin barmikidin üzükni siyrip qırıqip, Yəhudiylarning rəkibi, Agagiy Həmmidataning oöli Həmanoqa berip:

**11** — Xu kümüxlərni əzünggə in'am ķildim, u həlkənimə sanga tapxurdum, ularnı қandak қılıxni halisang, xundak ķil! — dedi.□

### *Padixaһning Həmanning Yəhudiylarning nəslini қurutuxioqa ruhsət ķilxi*

**12** Andin birinqi ayning on üçinqi künü padixaһning mirziliri qakirilip, yarılık Həmanning barlıq tapilioqını boyiqə pütüldi; u hərkəysi əlkilərgə eż yezikida, hərkəysi əlmillətkə eż tilida yazdurulup, hərbir əlkilərning waliylirioqa, hərbir əl-millətning əmirlirigə əwətildi; yarılık padixaһ Ahaxweroxning namida pütülgən bolup, uning üzük məhüri bilən peqətləndi. **13** Yarılık məktupliri qaparmənlərning ķoli bilən padixaһlığının

---

□ **3:9 «on ming talant»** — bir «talant»ning toptoqra қanqlik ikənlikli hazır bizgə naməlum, Pars imperiyəsi boyiqə bəlkim 34-45 kilogram boluxi mumkin; xunga 10000 talant kümüx bəlkim az degəndə 340 tonniqə bolatti; bu pəwkul'adda kəp pul padixaһning yillik kirimining üqtin iki kışmioqa barawər bolup, para hesablinatti; xübhisizki, muxu para bəlkim Yəhudi həlkə yokitilsa, ular tapxuridiojan bajlarning ornioqa bolsun dəp berilgən; lekin u Yəhudiylar tapxuruxka tegixlik bajdin helilə kəp idi. Həman «həlk»ning Yəhudi həlkə ikənlikini tiləqə elixka petinalmidi; qünki burunki Pars imperatorları Yəhudi həlkigə qong hərmət bildürüp kəlgənidi. □ **3:11 «Xu kümüxlərni əzünggə in'am ķildim»** — baxşa birhil tərjimisi: «Əmdi bu sening pulung bolqandin keyin, ķobul ķilay».

hərkəysi əlkilirigə yətküzüldi; uningda bir kün iqidə — On ikkinqi ayning, yəni Adar eyining on üçinqi künü ķeri-yax, balilar wə ayallar deməy, barlıq Yəhədiylarnı қoymay kırıp, əltürüp, nəslili կurutuwetilsun, ularning mal-mülki olja կilinsun, deyilgənidi. <sup>14</sup> Xu yarlıq hərbir əlkidə jakarlinix üqün, xundakla xu künü hərbir həlk xundak կilixka təyyar bolup turuxi üqün, məktupning kəqürmə nushiliri hərbir əl-millətkə elan կilinmakçı boldi. <sup>15</sup> Qaparmənlər padixaһning əmri boyiqə dərhal yoloqa qikti; yarlıq Xuxan kəl'əsinin əzidimu elan կilindi. Bu qəoqla padixaһ Ҳaman bilən xarab iqxikə olturoqanidi. Lekin Xuxan xəhəridikilər dəkkə-dükkigə qəmüp ketixti.

## 4

### *Yəhədiylarning yarlıq tüpəylidin կayomuqa qəmüxi wə roza tutuxi*

<sup>1</sup> Mordikay boluwatkan ixlardin həwər tapkəndin keyin eginlirini yirtip, üstigə bəz artip, wə usti-bexioqa kül qeqip, xəhərning otturisiqa qikip naħayiti կattik wə ələmlik pəryad kətürdi. <sup>2</sup> U orda dərwazisi aldioqa kelip tohtap կaldi; qünki boz yepinəqan hərkəndək adəmning orda dərwazisidin kirixigə ruhsət yok idi. <sup>3</sup> Padixaһning əmri wə yarlıqi yətküzülgən hərkəysi əlkilərdə Yəhədiylar arisida կattik nalə-pəryad kətürüldi; ular roza tutup, kəz yexi

ķılıp, yioqa-zar kıldı; nuroqun kixilər boz yepinip küldə eçinap yetixti.

### *Mordikayning Əstərdin padixahtin rəhİM tilix-ini tələp kılıxi*

<sup>4</sup> Əstərning hizmitidə bolğan dedəkliri wə hərəm'aqılıri bu ixni uningoşa eytiwidi, hanixning kengli intayın eçir boldı; Mordikayning bozni taxlap, kiyiwelixişa kiyim-keqək qikartıp bərdi, lekin Mordikay қobul kılmidi. <sup>5</sup> Xuning bilən Əstər əzinin hizmitidə boluxkə padixaḥ təyinləp əwətkən hərəm'aqılıridin Hataq isimlik birini qakırıp, uni Mordikayning ķexişa berip, bu ixning zadi կandaq ix ikənlikini, nemə səwəbtin boluwatkanlığını ting-tinglap kelixkə əwətti.

<sup>6</sup> Xuning bilən Hataq orda dərwazisi aldidiki məydanoşa kelip Mordikay bilən kərüxti.

<sup>7</sup> Mordikay bexişa kəlgən həmmə ixni, Ҳaman Yəhudiylarning nəslini կurutuwetix üçün padixaḥning həzinilirigə tapxuruxkə wədə ķılqan kümüxnинг sanini կaldurmay eytip bərdi. <sup>8</sup> Mordikay yənə Hatakka Xuxanda jakarlanıqan, Yəhudiylarnı yokitix toqrisidiki yarlığning keçürmisini Əstərning kərüp bekixişa yətküzüp berixkə tapxurdı həmdə uningoşa Əstərgə əhwalni qüxəndürüp, ordıqşa kirip padixaḥ bilən kərüküp əz həlkı üçün padixahtin ətünüp iltija ķılıp bekixkə ündəxni tapılıdi. <sup>9</sup> Hataq կayıtip kelip Mordikayning gəplirini Əstərgə yətküzdi. <sup>10</sup> Əstər Hatakka

Mordikayqa eytidioqan gəplərni tapxurup, uni Mordikayning yeniçə yənə əwətti: —

**11** «Padixahning barlıq hizmətkarliri wə hərkəysi əlkə həlkəliri, məyli ər bolsun ayal bolsun, qakırtılmay turup iqki həyliçə, padixahning həzurioqa əz məyliqə kirsə, padixah uningoqa iltipat kərsitip altun həsisini təngləp əlümədim kəqürüm kilmisa, undakta u kixigə nisbətən bexioqa qüxidiqan birlə ən-nisbət-bəlgilimə bardur: — u əlüm jazasını tartıdu. Həzir mening padixah bilən kərəxüxkə qakırtılımioqinimoqa ottuz kün boldı».

**12** Əstərning səzləri Mordikayqa yətküzülüwidi,

**13** Mordikay munu gəplərni Əstərgə yətküzüxnı həwalə kıldı: —

«Sən kənglüngdə mən ordida yaxawatımən, xunga barlıq baxka Yəhudiylardın bihətər bolup kutulimən, dəp hiyal əylimə. **14** Əgər bu qəoqluda sən jim turuwalsang, Yəhudiylarqa baxka tərəptin mədət wə nijat qıqxı mumkin; lekin u qəoqluda sən əz ata jəməting bilən əkoxulup yokitilisən. Kim bilsun, sening hanixilik mərtiwişigə erixkining dəl bugünkü muxundak pəyt üçün bolqanmu?». □

**15** Əstər Mordikayqa mundaq dəp jawab kəytürdü: — **16** «Sən berip, Xuxandiki barlıq Yəhudiylarnı yiqən; mening üçün roza

#### □ **4:14 «...sən əz ata jəməting bilən əkoxulup yokitilisən»**

— əgər Huda Yəhudiylarnı baxka yol bilən կutkuzsa, Əstərning əhəwali bəribir nahayiti hətərlilik bolatti. Qünki xu qaoqkiqə ordidikilərdin heli kəp adəmlər uning Mordikayqa tuqşan wə xundakla Yəhudiyların millitidin ikənlikini bilgən boluxi mumkin idi.

tutup, üq keqə-kündüz həq yemənglar, həq iqmənglar; mən həm dedəklirimmu xundak roza tutimiz. Andin keyin mən қanunoqa hilaplıq kılıp padixaḥning huzurioqa kirimən, manga əlüm kəlsə, ələy!».

**17** Xuning bilən Mordikay u yərdin ketip, Əstərning tapilioqinidək қildi.

## 5

### *Əstərning ziyapət ətküzüp padixaḥ bilən Həmənni mehman kılıxi*

**1** Üqinqi küni Əstər xahənə kiyimlirini kiyip, ordining iqlikiriki həylisi oqa kirip, padixaḥning əylirining udulida turdi; padixaḥ bolsa əz xahənə əyidiki təhtidə, əydin dərwazioqa қarap olтурatti. **2** Padixaḥ hanix Əstərning həylida turoqınıni kərdi; hanix uning nəziridə iltipat tapkaq, u қolidiki altun һasisini uning oqa tenglidi. Əstər aldi oqa kelip xahənə һasining uqioqa қolini təgküzdi. **3** Padixaḥ uningdin: — I hanixim Əstər, birər ixing barmidi? Nemə təliping bar? Hətta padixaḥlikimning yerimini tələp kilsangmu xu sanga berilidu, dedi.

**4** — Əgər aliylirioqa layik kərünsə, padixaḥimning Həmənni elip əzlirigə təyyarlioqan ziyapitimgə dahil bolup kədəm təxrip kılıxlirini ətünimən, — dedi Əstər.

**5** Padixaḥ: — Tez berip Həmənni қıqqırıp kelinglar, Əstərning deginidək kılinsun, — dedi. Xuning bilən padixaḥ Həmənni elip

Əstər təyyarlıqan ziyapətkə bardi. <sup>6</sup> Dastihan üstidə xarab iqiliwatlaşanda padixah Əstərgə: — Nemə təliping bar? U sanga berilidü; nemə iltijaying bar? Hətta padixahlıkimning yerimini tələp kilsangmu xundak kılınidu, dedi. <sup>7</sup> Əstər uningoşa jawab berip: — Mening təlipim wə iltijayım bolsa, — <sup>8</sup> Mubada mən aliylirining nəziridə iltipatka erixkən bolsam, xundakla padixahımoşa menin təlimni ijabət kılıx həm iltijayimni orundax muwapik kərünsə, aliylirining Həmanni birgə elip ətə silərgə təyyarlaydiqan ziyapitimgə yənə bir ketim dahil boluxlırını ətünimən; ətə mən qoşum padixahımlıq əmri boyiqə ix kılımən, — dedi.

### *Həmanning dar təyyarlıxi*

<sup>9</sup> Xu küni Həman kənglidə yayrap, huxal-huram kaytip qıktı; lekin Mordikayning orda dərwazisida uning alidda nə ornidin կopmay nə midirlimay olturoqlanlığını kərgəndə, kəngli uningoşa kattık kəhrə-qəzəpkə toldı. <sup>10</sup> Lekin Həman qəzəpini besiwellip, əyigə kəldi-də, dost-aqinilirini wə hotuni Zərəxni qakırtıp, <sup>11</sup> əzinin bayılıqlarının xan-xəripi, pərzəntlirining kəplüki, xundakla padixahının əzini կandak əstürüp barlıq hərmət-izzətkə sazawər kılqlanlığı, əzini կandak kılıp padixahının həmmə əmirliri wə əməldarlıridin üstün mərtiwigə igə kılqlanlığı toqrisida bir-birləp səzləp kətti.

<sup>12</sup> Həman yənə: — Silərgə desəm, hanix Əstər meningdin baxça mehman qillimay,

pəkət padixah bilən ikkimiznilə əzi təyyarlıqan ziyanətkə qilliqanidi, ətimu meni padixah bilən billə əzi *təyyarlaydiqan ziyanətkə* qillidi. **13** Xuçinisi, orda dərwazisida olturoqan həlik Mordikay degən Yəhudiyni kərginimdə, bularning həmmisi manga tolimu mənisiz tuyulidu, dedi.

**14** Andin ayali Zərəx wə barlıq dost-aqiniliri uningoşa jawab berip: — Əllilik gəz egizlikti ki dardin birni təyyarlap, ətə ətigəndə padixahın Mordikayni daroşa esixni tələp kilsila bolmidimu, xuningdin keyin huxal yayriqan halda padixah bilən billə ziyanətkə baridila, deyixti. Bu gəp Həmənni hux kiliwətti, xuning bilən u dar yasitip köydi.

## 6

*Padixahning hizmat  
kərsətkənlikini, Mordikayning hizmat  
lekin uningoşa hək  
bərmigənlikini bilixi*

**1** Xu künə keqisi padixahning uyqusı keletalı, tarix-təzkirinəni əkəldürdi wə bular uning alddıa okup berildi. **2** Bir yerdə: «Padixahning Bigtana, Tərəx dəydiqan orda dərwazisinə bakıdıqan ikki hərəm'aqısı bar idi, ular padixah Aħaxweroxka kol selixka kəstligəndə, Mordikay bu ixni pax kılıp həwər yətküzgən, dəp pütülgənidi.

**3** Padixah: — Bu ix üçün Mordikayşa қandaq nam-xəhrət wə izzət-ikram nail əklindi? — dəp soridi.

— U həq nemigə erixmidi, — dəp jawap berixti padixahning yenidiki hizməttə bolğan əkulamlıri.

<sup>4</sup> — Orda höylisida kim bar? — dəp soridi padixah. Bu qəsəda Həman padixahın Mordikayni ezi təyyarlap köyən daroğa esixni tələp kılqılı kelip, ordining taxkırıki höylisiqə kirgənidi. □

<sup>5</sup> — Mana, Həman höylida turidu, — deyixti padixahning əkulamlıri uningçə.

— Kirsun, — dedi padixah. <sup>6</sup> Həman kiriwidi, padixah uningdin: — Padixah izzət-hərmitini əlibən yahxi kərgən kixigə nemə ixlarnı əlibən kerək? — dəp soriwidi, Həman kənglidə: «Padixah izzət-hərmitini əlibən yahxi kərgən kixi meningdin baxka yənə kim bolatti?» — dəp oylidi-də <sup>7</sup> padixahka:

— Padixah izzət-hərmitini əlibən yahxi kərgən kixigə <sup>8</sup> padixahım daim kiyidioğan xahənə kiyim-keçək wə daim minidioğan aroqımak, yəni bəxiqə xahənə taj-bəlgə takaloğan aroqımak elib kelinip, <sup>9</sup> xahənə kiyim bilən aroqımaknı padixahning əng mühtərəm əmirliridin birigə tutkuzsun, u kiyimni padixahım izzət-hərmitini əlibən yahxi kərgən kixigə kiygüzüp wə uni aroqımakka mindürüp xəhər məydan-koqilirini aylandursun wə uning aldida: «Karanglar! Padixah izzət-hərmitini əlibən yahxi kərgən kixigə muxundak muamilə əlibən!» dəp jakarlap mangsun, — dedi.

<sup>10</sup> Xuning bilən padixah Həmançı: — Tez berip

□ **6:4 «Orda höylisida kim bar?»** — yaki «orda höylisiqə kirgən axu kixi kim?».

deginingdək xahənə kiyim bilən arəqimakni əpkəl, orda dərwazisining aldida olturoqan awu Yəhədiy Mordikayqa dəl səzüngdək kılqın; sening degənliringning birərsimu kəm bolup қalmışun! — dedi.

**11** Xundak ķilip Həman xahənə kiyim bilən arəqimakni əkelip, aldi bilən Mordikayqa xahənə kiyimni kiygüzdi, andin uni arəqimakka mindürüp, xəhər məydan-koqılırini aylandurdi wə uning aldida: — «Mana, padixah izzət-hərmitini ķilixni yahxi kərgən kixigə muxundak muamilə ķilinidu!» dəp jakarlap mangdi.

**12** Mordikay yənilə orda dərwazisining aldioqa ķayıtip bardı; Həman bolsa əqəm-ķayqoqla petip, bexini qümkigən əhalda aldirap-tenəp əz əyigə ķayıtip kətti. □ **13** Həman hotuni Zərəxkə wə barlıq dost-aqinilirigə bexiqə kəlgəenlirining həmmisini eytip bərdi. Andin uning danixmənliri bilən hotuni Zərəx buni anglap uningoqa: — Mordikayning aldida yengilişkə baxlaptila; u əgər Yəhədiylarning nəslidin bolsa, uni yengəlməyla, əksiqə səzsiz uning aldida məəqlup bolidila, deyixti. **14** Ular tehi Həman bilən səzlixiwatkan qəqidə, padixahning hərəm'aqılıri kelip Həmanni Əstər təyyarlıqan ziyapətkə berixkə aldiratti.

## 7

---

□ **6:12 «orda dərwazisining aldioqa ķayıtip bardı»** — bu səz bəlkim əməldarlıq wəzipisini ķayıtidin baxlıqanlığını kərsitixi mümkün.

*Əstərning padixahıqə Həmanning yaman  
ojarızını eytixi*

**1** Xuning bilən padixah bilən Həman hanıx Əstərning ziyanıqə dahil boluxka kəldi. □

**2** Padixah ikkinçi ketimlik ziyanıqə üstidə xarab iqiliwatlıqanda Əstərdin: — I hanıx Əstər, nemə təliping bar? U sanga ijabət kılınıdu. Nemə iltimasıng bar? Hətta padixahlıkimning yerimini iltiması kilsangmu xundak kılınıdu, — dedi.

**3** — Əgər nəzərliridə iltipatka erixkən bolsam, i aliyılıri, wə padixahımoqa muwapiq kərünsə, mening iltimasıñ əz jenimni ayioqayla, xuningdək mening təlipim əz həlkimni saklıqayla;

**4** qünki biz, yəni mən wə mening həlkim birgə yoktilip, kırılıp, nəslimizdin қurutuluxka setiwetildik. Əgər biz kül wə dedəklikkə setiwetilgən bolsak, süküt қiloqan bolattim; lekin padixahıimning tartidioqan ziyanınimu düxmən tələp berəlməyətti, — dəp jawap bərdi Əstər. □

□ **7:1 «...Əstərning ziyanıqə dahil boluxka kəldi»** — ibraniy tilida «... Əstərning ziyanıqə iqixkə kəldi». □ **7:4**

**«Əgər biz kül wə dedəklikkə setiwetilgən bolsak, süküt қiloqan bolattim; lekin padixahıimning tartidioqan ziyanınimu düxmən tələp berəlməyətti»** — baxka birhil tərjimisi: — «Əgər biz kül wə dedəklikkə setiwetilgən bolsak, mən süküt kalattim; qünki biz tartidioqan kulpətning padixahıni awara қiloquliki yok idi». «Düxmən padixahıimning tartidioqan ziyanınimu tələp berəlməyətti» degənning mənisi bəlkim birinqidin, Yəhudiyalar kül-dedək kılınsa baj teliməyətti; ikkinqidin, Huda İbrahımoqa: «Kim sən wə əwladlıringni қarəqoqan bolsa mən uni қarəqaymən, sən wə əwladlıringni kim bərikətligən bolsa mən uni berikətləymən» dəp wədə қilojanidi («Yar.» 12:2-3). Kim Yəhudiyə həlkigə ziyanköxlik kilsa, Hudanıng jazasını tartıdu. «Koxumqə səz»imiznimu kərüng.

**5** Padixah Aħaxwerox hanix Əstərdin: — Bündak kılıxkä petinoqan kixi kim ikən? U kəyərdə?! — dəp soridi. Əstər jawabən: —

**6** Bu düxmən wə zəhərhəndə mana muxu rəzil Həman! — dewidi, Həman padixah bilən hanix aldida xu zamatla dəkkə-dükkigə qüxti.

### *Həmanning əzi təyyarlıqan daroğa esilixi*

**7** Xuning bilən padixah kəhri-oqəzəpkə kelip ziyanət-xarab üstidin turdi-də, qaribaqlıka qikip kətti; Həman bolsa hanix Əstərdin jenini tiləxkə կaldı; qunki u padixahning əzığə jaza bərməy կoymaydionan niyatkə kəlgənlikini kərüp yətkənidi. **8** Padixah qaribaqlıdin ziyanət-xarab dastihiniqa կaytip kəlginidə Həmanning əzini Əstər yələngən diwanoqa taxliqiniqə turoqinini kərdi-də: —

— Kara, uning ordida mening aldimdila hanixkä zorluk kılɔiliwatkinini?! — dewidi, bu söz padixahning aqzidin qikixi bilənla adəmlər Həmanning bax-kəzini qümkəp կoydi. □ **9** Padixahning aldida turuwatkan hərəm'aqiliridin Hərbona isimlik birsi: — Yənə bir ix bar, mana, Həman aliylirining hayatı üqün gəp kılıqan Mordikayni esix üqün, əllik gəz igizliktə yasatkan dar təyyar turidu, u dar hazır muxu Həmanning höylisida, dewidi, padixah: — Həmanni uningoşa esinglar! — dedi.

**10** Xuning bilən ular Həmanni u Mordikayoşa

---

□ **7:8 «bax-kəzini qümkəp կoydi»** — bəlkim əlüm jazasiqa məhkum kılıqanlar padixahning yüzini kərmisun dəp xundak kılıqan bolsa kerək.

təyyarlap қоюлан daroqa astı; xuning bilən padixahning əqəzipi besildi.

## 8

### *Mordikayning yukiri mərtiwigə əstürülüxi*

<sup>1</sup> Padixah Aħaxwerox xu kuni Yəħudiylarning düxmini Ħamanning əy-zeminini iltipat kılıp hanix Əstərgə bərdi; Mordikaymu padixahning huzuriqa kəltürüldi, qunki Əstər əzining Mordikay bilən tuqlan ikənlikini padixahka dəp bərgənidi. <sup>2</sup> Padixah əzining Ħamandin kayturuwalqan üzükini qıçırip Mordikayoqa bərdi, Əstərmu Mordikayni Ħamanning əy-jayini baxķuruxka қoydi.

### *Əstərning padixahṭin Ħamanning suyikəstini bikar kılıxni tilixi*

<sup>3</sup> Əstər yənə padixahning aldioqa kelip ayioqiqa yıkılıp, kəzige yax aloqan halda padixahṭin Agagiylardın bolqan Ħaman kəltürüp qıqḳan balayı'apətni həm uning Yəħudiylarni yokitix suyikəstini bikar kılıxni yelinip ətündi.

<sup>4</sup> Padixah altun hasisini Əstərgə təngliwidi, Əstər ornidin կopup padixahning aldida turdi.

<sup>5</sup> — Əgər aliyliri makul kərsə, əgər mən padixahning aldida iltipatka erixkən bolsam, əgər padixahım bu ixni toqra dəp karisa, xuningdək məndin məmənun bolsa, yarılk qüxürüp Agagiylardın Ħammidataning oqli Ħaman yazqan məktuplarnı, yəni

padixahimning hərkaysı əlkisidiki Yəhudiylarnı yokitix toqrisidiki məktuplarnı bikar kılıdioğan bir yarlıq yezilixini tiləymən. □ <sup>6</sup> Qünki mən əz həlkimgə qüxicidioğan bu balayı'apətkə kəndakımı qidap əkarap turalaymən? Əz tuqışlırimning yokitilixiə qəndakımı qidap əkarap turalaymən? — dedi Əstər padixahı.

<sup>7</sup> Padixah Aħaxwerox hanıx Əstər bilən Yəhudi Mordikayqa: — Mana, Həman Yəhudiylarqa ziyankexlilik kilməkqi bolqaqka, mən uning əy-zeminini Əstərgə bərdim wə uning əzini ular daroqa astı. □ <sup>8</sup> Əmdi silər əzünglarning toqra tapkını boyiqə mening namımda Yəhudiylar üçün bir yarlıq yezip, mening üzük məhürümni besinglar; qünki padixahıning namıda yeziloğan, padixahıning üzük məhüri besiloğan yarlıknı heqkim bikar kılalmaydu, dedi. □

<sup>9</sup> Xu qəoqda, üçinqi ayda, yəni Siwan eyining yigirmə üçinqi künü, padixahıning mirzilirinинг həmmisi qakırıp kelindi. Ular Mordikayning barlık buyruqını boyiqə yarlıq yazdı; yarlıq Yəhūdalarning ixi toqrluluk Hindistandın Həbəxstanıqə bir yüz yigirmə yəttə əlkining

---

□ **8:5 «xuningdək məndin məmnun bolsa...»** — ibraniy tilida «uning kəz aldida uni məmnun kılqıdək bolsam....». □ **8:7 «Yəhudiylarqa ziyankexlilik kilməkqi bolqaqka,...»** — ibraniy tilida «Yəhudiylarqa əlini uzartmağqi bolqaqka,...». □ **8:8 «...qünki padixahıning namıda yeziloğan, padixahıning üzük məhüri besiloğan yarlıknı heqkim bikar kılalmaydu»** — bu Pars imperiyəsidiki asas ənənə idi. Dəl xu səwəbtin əslidiki yarlığının əzini biwasıt bikar kılıxka bolmayıtti. Buning ornda uning akıvitining aldını elix tədbiri kərsitilgən ikkinqi bir yarlıq yezilixi kerək bolatti.

waliyliriqə, əlkə baxlıkı wə bəglirigə yezilənən bolup, məktuplar hərkəysi əlkigə əz yezikə bilən, hərkəysi əl-millətlərgə əz tili bilən, xundakla Yəhudiylarəqə əz yezikə bilən, əz tili də pütülgənidi. □ 10 Mordikay yarlıknı padixah Ahaxweroxning namida yezip, uningoqə padixahning üzük məhürini bastı; yarlık məktuplirini padixahlığın atlıkları bilən, yəni tolparlarəqə, at ķeqirlarəqə wə təgilərgə mingən qəwəndazlar arkılık hərkəysi jaylarəqə yollidi. □ 11 Yarlıkta: «Padixah hərkəysi xəhərlərdiki Yəhudiylarning uyuxup, əz həyatını қoşdixioqə, xundakla əzlirigə düxmənlik kılıdiqən hər millət wə hər կaysi əlkilərdiki küqlərni, jümlidin ularning balaqakılırını կoymay yokitixioqə, kırixioqə, nəslini կurutuxioqə, xundakla mal-mülkini olja kılıxiqə ijazət berildi; 12 bu ix bir kündə, yəni on ikkinqi aynıng, yəni Adar eyining on üçinqi künü padixah Ahaxweroxning hərkəysi əlkiliridə ijra kılınsun» dəp pütülgənidi.

13 Yarlık hərkəysi əlkigə əwətilip, pərman süpitidə elan kılınsun, Yəhudiylarning əxu künü düxmənliridin intikam elixə təyyarlinip կoyuxi üqün yarlığın kəqürəlmisi hərkəysi əl-millətlərgə ukturulsun, dəp bekitildi. 14 Xuning bilən qəwəndazlar tolparlarəqə wə ķeqirlarəqə minip padixahning buyruki boyiqə jiddiy yoloqə atlandı; yarlık Xuxan kəl'əsidimu jakarlandı.

---

□ 8:9 «Həbəxstan» — həzirki Efiopiya. □ 8:10 «at ķeqirlarəqə wə təgilərgə...» — yaki «alahidə bekip kelini-watkan atlərəqə...». Bu ayəttiki ullaqlarning hillirining birnəqqə hil tərjimiliri uqrıxi mumkin.

**15** Mordikay kək wə ak rənglik xahənə kiyim kiyip, bexioğa katta altun tajni takəp, səsün rəng kəndir yepinqini yepinip, padixahning huzuridin qıktı; Xuxan xəhərdiki həlk huxallılıqka qəmüp təntənə ķilixti. **16** Yəhədiylar yorukluk, xad-huramlıq wə izzət-ikramə məyəssər boldı. **17** Hərkəysəi əlkə, hərkəysəi xəhərlərdə, padixahning əmr-yarlıkı yetip barənlikə yərlərdə, Yəhədiylar xad-huramlıqka qəmüp, ziyapət kılıp mubarək bir künni ətküzüxti; nuroqun yərlik ahalilər əzlirini Yəhədiy deyixiwaldi; qunki Yəhədiylardın қorkux wəhimisi ularni besiwaləqənidi. □

## 9

### *Yəhədiylarning əz düxmənlirini məsolup ķilixi*

**1** On ikkinqi ay, yəni Adar eyining on üçinqi küni, padixahning əmri bilən yarlıkı ijra ķilinixkə az կaloqan qaoqda, yəni Yəhədiylarning düxmənliri ularning üstidin oqalib kelixkə ümid kılıp kütkən küni, əksiqə Yəhədiylarning əz düxmənlirinin üstidin oqalib kelidiqan künigə aylinip kətti. **2** Yəhədiylar padixah Aħaxweroxning hərkəysəi əlkiliridiki əzliri turuxluk xəhərlərdə ularoqa kəst ķilmaqçı bolənlaroqa hüjum ķilix üçün yiqlilikxka baxlıdı; həqkim ularning aldida turalmayıttı; ulardin bolən ķorkunq hərbir

□ **8:17 «əzlirini Yəhədiy deyixiwaldi»** — yəki «əzlirini Yəhədiy boluxtı».

əl-millətni başkanidi. <sup>3</sup> Hərkəysəi əlkilərdiki bəglər, waliylar, əlkə baxlıkları, xundakla padixaһning ixlirini ijra қılouqıqların həmmisi Yəhüdiylərni kollidi; qünki Mordikaydin bolğan қorkunq ularni başkanidi. <sup>4</sup> Qünki Mordikay değən kixi ordida intayın nopuzluk bolup, nam-xəhəriti həmmə əlkilərgə tarķalqanidi; uning һoкүкі barqanseri qongiyip ketiwatatti. <sup>5</sup> Xuning bilən Yəhüdiylar əzlirining həmmə düxmənlirini kiliqlap, kiroqın қılıp yokətti; əzlirigə əq bolğanlarqa қandaq қılıxni halisa xundak қıldı. <sup>6</sup> Xuxan kəl'əsidila Yəhüdiylar bəx yüz adəmni kətl қılıp yokətti. <sup>7</sup> Ular yənə Parxandata, Dalfon, Aspata, <sup>8</sup> Porata, Adaliya, Aridata, <sup>9</sup> Parmaxta, Arisay, Ariday wə Wayizatani kətl қıldı; <sup>10</sup> bu on adəm Həmmidataning nəwrisi, Yəhüdiylarning düxmini bolğan Həmanning oqlu idi; lekin ular ularning mal-mülkini olja қılıxka қol salmidi. <sup>11</sup> Xu küni Xuxan kəl'əsidə kətl қılınoğan adəm sani padixaһka məlum қılindi. <sup>12</sup> Padixaһ hanix Əstərgə: — Yəhüdiylar Xuxan kəl'əsidə bəx yüz adəmni kətl қılıp yokitiptu, yənə Həmanning on oqlunu kətl kiptu; ular padixaһning baxka əlkiliridə nemə қıldikin? Əmdi nemə iltimasinq bar? U sanga berilidu. Yənə nemə təliping bar? Umu bəja əylinidu, — dedi.

<sup>13</sup> — Aliylirioqa muwapik kərünsə, Xuxandiki Yəhüdiylarning ətimu bugünkü yarlıqta dey-ilgəndək ix қılıxiqa həmdə Həmanning on oqlining *jəsətlirini* daroqa esip қoyuxka ijazət bərgəyla, dedi Əstər.

<sup>14</sup> Padixaһ xundak қılıxka buyruk qüxürdi;

yarlıq Xuxan kəl'əsidə qıkırılıqanda, kixilər Həmanning on oqlını daroğa esip köyüxti.

**15** Adar eyining on tətinqi künü Xuxandiki Yəhudiylar yənə yioqılıp üq yüz adəmni əltürdi; lekin ularning mal-mülkini olja ķilixka kol salmidi.

**16** Padixahning hərkəysи baxka əlkiliridiki қalojan Yəhudiylar yioqılıp əz janlirini sakłaxka səptə turup əzlirigə eç bolqanlardın jəmiy yətmix bəx ming adəmni əltürdi, əmma ularning mal-mülkini olja ķilixka kol salmidi. Xuning bilən ular düxmənliridin կutulup aramlikşa muyəssər boldi. **17** Bu Adar eyining on üçinqi künidiki ix idi; on tətinqi künü ular aram aldı, xu künni ziyapət berip xadlinidioqan kün ķılıp bekitti.

**18** Lekin Xuxandiki Yəhudiylar bolsa on üçinqi, on tətinqi künliri toplixip jəng ķildi; on bəxinqi künü ular aram aldı, xu künni ziyapət berip xadlinidioqan kün ķılıp bekitti. **19** Xu səwəbtin səhəradiki Yəhudiylar, yəni yeza-ķıxlaklıarda turuwatkan Yəhudiylar Adar eyining on tətinqi künini ziyapət berip xadlinidioqan mubarək kün bekitip, bir-birigə sowqa-salam berixidioqan boldi.

**20** Mordikay bu wəkələrni hatirlılep həmdə Ahaxweroxning hərkəysи əlkilirinинг yirak-yezin jaylirida turuwatkan barlık Yəhudiylar ola məktuplarnı yollidi. **21** Xundak ķılıp u ularning arisida həryili Adar eyining on tət, on bəxinqi künini bayram ķılıp etküzülsün dəp bekitti; **22** u bu ikki künni Yəhudiylarning düxməndin կutulup aramlikşa erixkən künü süpitidə,

xu ayni ularning қayolu-həsriti xadlikkə, yioja-zarlılı mubarək küngə aylanıqan ay süpitidə əsləp, bu ikki künni ziyapət ķilip xadlinidiqan, kərpilik bir-birigə salam-sowqa beridioqan, kəmbəəqəllərgə həyrehəsan ķiliidiqan kün ķilixkə buyrudi. <sup>23</sup> Xu səwəbtin Yəhədiylar dəsləp baxlıqan xu *heytni* dawamlaxturuxkə wə xuningdək Mordikayning ularqa yazənlininimu orunlaydiqanqa wədə berixti. <sup>24</sup> Qunki əslidə barlıq Yəhədiylarning kükəndisi bolıqan Agagiy Həmmidataning oqlı Həman Yəhədiylarnı ħalak ķilixni kəstligən, xundakla ularni nəslidin ķurutup yoķatmakçı bolup «pur», yəni qək taxlioqanıdi. <sup>25</sup> Lekin bu ix padixaħning ķulikioqa yətkəndə, padixaħ məktuplarnı yezip, Həman kəstligən rəzil ix, yəni uning Yəhədiylarnı kəst ķilən ixi uning eż bexioqa yansun, dəp yarlıq qüxürdi; həm kixilər uni wə uning oqullirini daroqa astı. □ ■

### *«Purim» bayrimining kelip qikix tarifi*

<sup>26</sup> Xunglaxkə, kixilər «pur» (qək) degən isim boyiqə bu ikki künni «Purim bayrimi» dəp atidi; xunga Yəhədiylar əxu həttə pütülgənliri boyiqə, həm kərgən, həm baxtin etküzgənlirigə asasən, □ <sup>27</sup> ezliri, əwladliri həmdə ezliri bilən birləxkən barlıq kixilərning pütülgən

---

□ **9:25 «Lekin bu ix padixaħning ķulikioqa yətkəndə...»** —ibraniy tilida: «Lekin u padixaħning aldiqa kəlgəndə» deyildi. Xunga bəzi tərjimilərdə: «Lekin u (Əstər) padixaħning aldiqa kirgəndə,...» deyildi. ■ **9:25 Əst. 8:8 □ 9:26 «Purim»** — «qək taxlax» degən mənisi.

əhəkamni tutup, bəlgiləngən wakitta əxu ikki künni hər yili mənggү üzüldürməy bayram kılıxini қarar kıldı, <sup>28</sup> xundakla bu ikki kün hərbir dəwrdə, hərbir jəmət-ailidə, hərkəysi əlkə, hərkəysi xəhərdə hatirilinip təbriklnip tursun wə «Purim bayrimi» bolidioğan muxu künlərning təbriklinixi Yəhədiy həlkı iqidə mənggү üzülüp қalmışun, hatirləx paaliyətliri ularning uruk-nəslİ arisidinmu yoğap kətmisun, dəp қarar kıldı.

<sup>29</sup> Andin Abihailning kizi, hanix Əstər wə Yəhədiy Mordikay Yəhədiylarоja yazoğan «Purim bayrimi» tooprasisidiki xu ikkinqi hətni toluk həkükü bilən təkitləp, yənə bir hətni yollidi. <sup>30</sup> Mordikay hatırjəmlik wə həkikətning səzlərini yətküzidioğan məktuplarnı Ahaxweroxning padixahlıkıdiki bir yüz yigirmə yəttə əlkidiki barlıq Yəhədiylarоja əwətip, <sup>31</sup> Xu «Purim» künləri bəlgiləngən wakıtlırıda etküzülsün, xuningdək Yəhədiy Mordikay wə hanix Əstərning tapilioğanlıri boyiqə, xundakla ularning ez-ezigə wə nəsligə bekitkənləri boyiqə əyni wakıttiki tutuloğan rozalar wə kətürülgən nida-pəryadlar əsləp hatirlənsun, dəp təkitlidi. □ <sup>32</sup> Əstərning yarlıkı «Purim bayrimi»diki xu ixlarnı bekitip

□ **9:31 «...əyni watittiki tutuloğan rozalar wə ketürülgən nida-pəryadlar əsləp hatirlənsun»** — bu jümlining baxqa birhil tərjemisi: «...həlkələr huddi ezliri wə əwladlırı üçün roza tutux wə қarılık tutux wakıtnı bəlgiləxni қarar қılıqandək». Lekin bizningqə bu səzlər qoçum Əstər wə Xuxandiki Yəhədiylarning roza tutup pütkül həlkı üçün ketürgən nida-pəryadlırını əsləxni kərsitudu.

bərdi; bu ix tarihnamioğimu pütüldi.

## 10

### *Mordikayning xəhriti wə utuğı*

<sup>1</sup> Padixah Ahaxwerox қurukluk wə dengiz aralliridiki ahalilərning həmmisigə alwan teligüzətti. <sup>2</sup> Uning nopuz-həywiti wə kudritini ayan қiloqan barlıq қiloqan-ətkənliri, xundakla Mordikayning padixaһıning əstürüxi bilən erixkən katta xəhriti toqrisidiki təpsilatlar Media wə Pars padixaһlırinining tarih-təzkiriliridə pütülgən əməsmu? <sup>3</sup> Qünki Yəhudi Mordikayning mərtiwisi padixaһ Ahaxweroxtin keyinla ikkinqi orunda turattı; u daim əz həlk-millitining bəhtini kəzləp, barlıq nəslidikilərgə aman-esənlik tilək səzlərini қılatti, Yəhudiylarning arısida zor izzət-hərmət tepip, əkerindaxlirining kədirlixigə erixkənidı.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5